

UOT 81373

TÜRK VƏ AZƏRBAYCAN DİLLƏRİNДƏ ƏNƏNƏVİ HƏRBİ LEKSİKANIN TARİXİ-GENETİK TƏHLİLİ

Mehriban L. ƏBDÜRRƏHİMOVA*

Tədqiqatın aktuallığını türk və Azərbaycan dilçiliyində hərbi leksikanın müqayisəli yolla hələ də dərinindən öyrənilmədiyi müəyyənləşdirir. Hərbi leksika müasir türk və Azərbaycan dillərinin leksik sisteminin ən mühüm sahələrindən biridir. Qədim, geniş tematik qrup və onun xarakteristikası, bu barədə xüsusi araşdırımlar dilin bütün lügət tərkibinin təsviri prosesini canlandırır.

Məqalədə oğuz qrupu türk dillərinə daxil olan türk və Azərbaycan türkçələrinin bəzi hərbi leksik vahidlərinin tarixi inkişafı izlənilir. Həmin ilkin sözlərin kökləri, həmin köklərin mənə dəyişmələri nəzərdən keçirilir. Dillərin leksik sisteminin hər hansı bir mərhələdəki durumu və inkişafı həmin dillərin hansı ümumi və fərqli qanunauyğunluqlara malik olduğunu da göstərir. Bu cəhətdən Türk və Azərbaycan dillərinin tarixi leksikoloji problemləri müqayisəli aspektdə çox məhdud səviyyədə araşdırılmış və tədqiq olunmuşdur. Lügət tərkibinin ümumi inkişaf qanunauyğunluqları, konkret tarixi inkişaf yolu hələ də dəqiq müəyyənləşdirilməmişdir.

Açar sözlər: hərbi leksika, qədim hərbi sözlər, «sü» sözü, «er» sözü, «çeri» sözü», tarixi-genetik təhlil, hərbi terminlər

Giriş. Bizim bu tədqiqatın məqsədi – leksikologiyası müqayisə edilən dillərdə müasir dillə müqayisədə köhnəlmış hərbi leksik vahidləri üzə çıxarmaq, seçmək və təhlil etmək və onların bir-birinə təsirini müəyyənləşdirməkdən ibarətdir. Konkret olaraq bir sıra vəzifələri yerinə yetirmək tələb olunur: hərbi işlə əlaqədar olan söz və terminləri ortaya çıxarmaq və müəyyənləşdirmək; hərbi terminlərin yaranma prosesini öyrənmək, sözügedən dillərdə inkişaf və funksionallaşma və xalqların tarixi ilə əlaqədar olan xüsusiyyətlərini aydınlaşdırmaq; ortaya çıxarılan leksemləri sistemləşdirmək və təsnif etmək; adlandırma prinsiplərini təyin etmək; leksik təbəqənin tədqiqində əsas leksik-semantik prosesi göstəmək; tematik qrupları öyrənən zaman struktur-semantik xüsusiyyətləri üzə çıxarmaqdır.

Müşahidələr də göstərir ki, türk və Azərbaycan dilində çox sayıda söz və ifadələr müxtəlif hərbi anlayış və mənaların ifadəsi üçün istifadə olunur.

* BDU, Şərqişünaslıq fakültəsi, Türk filologiyası kafedrası;
mehribanabdurrrahimova@bsu.edu.az; ORCID ID: 0000-0003-1154-7805

Bunların əksəriyyəti xüsusi hərbi leksik vahidlərdir: sü, süngü, nobet, sancak, roket, fitil, hücum, naryad, ordu, asker və s.

Türk dillərində hərbi leksika sosial-tarixi prosesin məhsulu kimi maraqlı inkişaf yolu keçmiş, leksik-semantik cəhətdən zənginləşmişdir. Qədim türk dillərinin leksik sistemində hərbi anlayışlar sisteminin yaranmasında bu qəbildən olan sözlərin rolü böyükdür. Həmin sözlər müəyyən dövrlərdə hərbi vəziyyəti, o dövrün silahlarını, onların işlənmə səviyyələrini, kütləviləşməsini və s. əks etdirir. Məsələn: er, tüfek (tūfəng), silah, tank, top, radar, haraket (hərəkət), piyade, tabur, takım, manga, subay və s.

Türk dillərində hərbi terminologyanın araşdırılması. B.Xəlilovun fikrincə, köhnəlmış sözlər müəyyənləşdərkən əsas meyar dilin müasir vəziyyətidir. Həmin sözləri müəyyənləşdirərkən tarixilik prinsipindən istifadə olunur [8, 76].

K.Musayev göstərir ki, hər hansı bir dildə köhnəlmış sözlərin ilkin tematik və leksik-semantik qruplar üzrə tədqiqi gələcəkdə onların tipoloji, müqayisəli və müqayisələri-tarixi araşdırılmaları üçün əsas şərt sayılır. K.Musayevin fikrincə, əsaslı müqayisə aparmadan həm qədim, həm də müasir türk dillərinin leksikası sistemi haqqında düşüncənin dərinləşdirilməsi və zənginləşdirilməsi çox çətindir. Müxtəlif abidələrdə işlənmiş qədim leksik layı öyrənməklə, ümumtürk, areal hadisələri və fərdi xüsusiyyətləri üzə çıxarmaq mümkündür [15, 5].

Hər bir dilin lüğət tərkibi onun meydana gəlməsi və inkişafı tarixinin göstəricisidir. «Dilin leksikası morfologiya və sintaksislə müqayisədə simvolik vahidlərin kontiniumunu əmələ gətirir ki, bu da yalnız sərbəst şəkildə ayrı-ayrı tərkib hissələrinə ayrıla bilir. Tarixən ən müxtəlif nominasiyaların köməyi ilə lüğət tərkibi maksimal və ənənələr üzrə zənginləşmiş, ədəbi dilin lüğət tərkibi ənənə və sistem üzrə nizama salınmışdır. Müxtəlif genetik-üslubi təbəqə arasında fərqlər meydana çıxmışdır. Əsasən türk dillərində leksikanın inkişafının ənənə və dövrlərinə baxış belə olmuşdur» [2, 8].

Qeyd edək ki, sözügedən hərbi leksikanı funksional, semantik, leksikoqrafik, genetik, sözyaradıcılığı əlamətləri üzrə tədqiq etmək olar. Hərbi leksikanı dilin digər semantik qrupları ilə qarşılıqlı əlaqələrini də müəyyənləşdirmək olar.

Tarixi hərbi leksika rus dilində F.Sorokoletov tərəfindən tədqiq edilmişdir [17]. Ayrıca türk dillərində hərbi leksika ümumi şəkildə araşdırılmışdır. Məsələn, tatar dilində [16]. Hərbi leksikanın öyrənilməsi tarixi çox qədimdir. Türkologiyada həmişə bu mövzu tədqiqat obyekti olmuşdur. Türk, özbək, qazax, qırğız, Azərbaycan, başqırd və s. dillərdə monoqrafik işlər ortaya qoyulmuşdur.

Praktik işlərə bu sahədə daha çox təsadüf olunur. Yəni bu sahədə zəruri ehtiyac olaraq sözlük və lüğətlər meydana çıxır. Türkiyədə Cümhuriyyət dövründə hərbi işi və hərbi fəaliyyəti əks etdirən hərbi terminlər lüğətləri tərtib edilmişdir [3].

İlk rusca-türkçə hərbi lüğət XIX yüzildə işıq üzü görmüşdür. Az sonra bir-birinin ardınca xeyli sayıda sözlükler tərtib edilmişdir. TDK tərəfindən 20

min leksik vahidi əhatə edən «Ansiklopedik Askeri Terimler Sözlüğü» oxuculara təqdim edilmişdir [5].

1969-cu ildə Y.A.Yakovlev «Puti razvitiya i sposobi obrazovaniya tureckoy voennoy terminologii» əsərində türk hərbi terminlərinin yaranma yollarına, onların linqvistik xüsusiyyətlərinə, əsas geniş-mənşə mənzərəsinə, alınma hərbi terminlərin mənimsənilmə problemlərinə müəyyən qədər aydınlıq gətirmişdir. Müəllif bu əsərdə tərcümə lügətlərindən, danişq kitabçalarından hərbi terminləri toplayaraq onları vahid sistemə salmışdır [18]. T.V.Bayjanovun «Qazax dilində hərbi leksika» (1973) əsərində ayrı-ayrı hərbi adlar tarixi-etimoloji istiqamətdə [11], D.Q.Baxışov 1990-ci ildə Azərbaycan dilinin hərbi leksikasını [10], X.A.Dadabayeva 1981-ci ildə qədim özbək dilində hərbi leksikanı tədqiq etmişdir [14]. X.A.Dadabayevanın əsərində əsasən tarixi-etimoloji təhlil üstünlük təşkil edir. Müəllif tədqiq etdiyi lügət vahidlərini leksik-semantik aspektdə təsnif etmişdir Ç.Qaradjayev «Türkmən dilində hərbi leksika» (1978) adlı namizədlik dissertasiyasında hərbi terminologiyani təsnif edir, müəyyən bölgülərə ayırır, onları leksik-semantik baxımdan qruplaşdırır. O, 14 adda silah adının tarixi-etimoloji anlamlarını göstərə bilmışdır [12].

Hərbi sözlərdən ibarət tarixi dil materialları qədim türkdilli abidələrdə geniş dairədə işlənmişdir. Tarixən ən geniş səpgidə istifadə olunan hərbi leksik vahidlərdən biri «sü» olmuşdur. Həmin söz «əsgər, ordu, qoşun» və s. mənalarda işlənmişdir. Tarixən hərb sənəti ilə əlaqədar mətnlərdə bu söz çox geniş şəkildə istifadə olunmuşdur. «Sü» sözündən tarix boyu xeyli sayıda düzəltmə və mürəkkəb, eləcə də söz birləşməsi formasında terminoloji vahidlər törəmişdir (kalın sü, terkin sü, sübaşı, sü uyur düşman uymaz,

Başqa tədqiqatlar, lügətlər göstərir ki, Türkiyədə hərbi məqsədli səfərlər, yürüşlər, hərəkətlər, silah və təchizat kimi mövzularla əlaqədar hərbi sözlər və ifadələr də get-gedə intişar dairəsini artırmışdır. Zaman keçdikcə hərbi texnologiya dəyişmiş, yeni silah növləri meydana gəlmiş, necə deyərlər, «savaş, müharibə» konseptinə münasibət yeniləşmişdir.

Bütün türk xalqları üçün ortaq olan, türk dillərinin hamısını əhatə edən Orxon-Yenisey abidələri, M.Kaşgarinin «Divan»ı, oğuz abidəsi «Kitabi-Dədə Qorqud», Azərbaycan yazılı və şifahi ədəbiyyatı kimi qaynaqlar müqayisə edilən türk və Azərbaycan dillərinə məxsus tarixi hərbi sözləri öyrənmək üçün zəngin material verir.

Berta (1994, 2002) Orxon-Yenisey mətnlərində 40-a qədər hərbi termini təhlil etmişdir. Bu abidədə sü (qoşun), sülə (qoşun çəkmək), ya (yay), ok (ox), sanun (sərkərdə), bağa (yüksək mənsəblərdən biri), er (həçrbçi, döyüşçü) və s.

Tarixi hərbi terminlər üzərində Türkiyə türkcəsində müəyyən işlər yazılmışdır. Müxtəlif mənbələrdə «sü» kəlməsi ilə bağlı, 100-dən çox hərbi sözün və ifadənin işləndiyi müəyyən edilmişdir (savaş, askerlik və s.) Təşkilatlanma, hərbi birliliklərdən savaşda istifadə, taktika və strategiya ilə əlaqədar xeyli sayıda hərbi söz və ifadələr, təbii olaraq, hər dövrdə yaranmışdır [6, 104-133].

Orxon-Yenisey mətnlərində hərbi sözlərin işlənməsi: oğuz tapa süledim

ilki sü taşıkmiş erti ekin sü erti üç oğuz süsi basa kelti yadağ boldı tep algalı kelti sinar süsi ebig barkig yulgali bardı sinar süsi sünüşgeli kelti (KT D-32) = Oğuza doğru ordu yürüttüm. İlk (birinci) ordu dışarı çıkmıştı. İkin (ci) ordu evde yerleşik idi. Üç Oğuz ordusu basıp geldi. (Bizim için) yaya, kötü oldular deyip yenmeye keldi. Ordunun yarısı evi barkı yağmalamağa gitti. Ordunun yarısı da savaşmaya geldi. Həmin mətnlərdə əsərgəri rütbə və ünvan adları da çox işlənmişdir: kağan, sünüş, tegiş, uruş, şad, tarkat, buyruk begler və s.

«Kitabi-Dədə Qorqud»da hərbi sözlər: Abidənin dilində oğuz mənşəli hərbi sözlər çoxdur: *alay, gözçü, yaraq, yağı, sancaq* (*bayraq*), *çavuş, aqin* (*axın*), *oxçı, tuğulgə* (*şdem*) və s.

Bunların bəzilərinə müasir Azərbaycan dilində rast gəlmək olmur. Əksinə müasir türk dilində bunların bir çoxundan istifadə olunur. Məsələn: *sancak*. 1. Bayrak, liva. 2.Çoğunlukla askeri birlklere verilen yazı işlemeli, kenarları saçaklı ve gönderli bayrak. 3. Tar. Osmanlı yönetim teşkilatında illerle ilçeler arasında yer alan yönetim bölümü, mutasarrıflık. 4. Den. Gemilerin sağ yanı [7, 1254].

Çavuş sözü müasir Azərbaycan dilinə yeni daxil olmuşdur.

«Akıncı» düzəltmə sözü türkçədə «savaşçı» sözünün sinonimii kimi işlədir: düşman ülkesine akın yapan savaşçı. Yahya Kemal Beyatlı'nın "Akıncı" adlı şeiri də vardır. Türkiye türkçəsində *akın* sözünün bir sıra mənaları fərq-ləndirilir. Həmin mənalardan biri «düşmən torpaqlarını didərgin etmə, basqın: Bin atlı, akınlarda çocukların gibi şəndik \Bin atlı o gün dev gibi bir ordunu yendik. [9, 36-37]

Oq. *Oqla ol qılıc açılan zənciri urdı* [4, 103], Qara polad uz qılıcum tartayıdım [4, 119],

Yaraqlı. Yaraqlı altmış adam gəlir [4, 113]

Çala bilən yigidə oqla qılıcdan bir çomaq yeg [4, 32]

Sügü (ştıknoc). *Sügüsün* çəküb əlindən aldı, dəpəsinə urdu [4, 121],

Şəspər (fars) - Altıdilli toppuz-qədim silah. (Dəmirçioğlu. Mən onun nə qılıncından qorxuram, nə şəspərindən. Keçdi xəyalından əlində şəspər; Qıratın belində baban Koroğlu (Ə.Ziyatay).

Bu sözlər leksik-semantik cəhətdən nominativ xarakter daşıyır. Bu tipli hərbi sözləri İ.Qasımov məqaləsində nominativ xarakterli leksik-semantik qrup (1), feil əsaslı hərbi leksik vahidlər (2) və (3) digər parametrlə leksik hərbi vahidlər olmaqla təhlil etmişdir [13, 48-53].

Mahmud Kaşgari «Divan»ının leksikasının tarixi-genetik layı əsasən türk mənşəlidir. İ.Kazımov «Mahmud Kaşgari «Divan»ı və çağdaş türk dilləri» kitabında yazır ki, XI yüzillikdə qədim türkün hərb sənəti də geniş inkişaf prosesi keçirmiştir. Bu sahə ilə məfhumların adları da tutum etibarı ilə əhatəli olmuşdur: akıncı (gecə düşmənə basqın edən əskər, I, 190; amaç (hədəf, nişangah, I, 125; atım (nişançı, sərrast atıcı, I, 142; çərig (qoşun, ordu, I 159), kübə yarıq (zireh, III, 22) və s. Müəllif silah adlarından danışır və yazır ki, qədim türklər silah anlamında «*tolum*» sözündən istifadə etmişlər. «Tolum» bütün silahlara verilən ümumi addır. Bundan əlavə, aşağıdakı silah adları da türk və Azərbay-

can dilləri üçün tarixi faktı çevrilmişdir. Həmin adlar tarixi silah adlarından, silahların hissələrindən və növlərindən ibarətdir: aşuk\yaşuk (dəbilqə), I, 239, bərgə\bərkə (qamçı, qırmanç), III, 285, bügdə\bükədə (xəncər) I, 105, kalkan (qalxan) I, 432, süngü (mizraq, nizə) III, 319, yətən (taxta yay) III, 26 və s. [1, 124-125].

Nəticə. Hər bir dilin lüğət tərkibi milli və alınma baza əsasəndə zənginləşir və müxtəlif sahələr yaradır. Əlbəttə, konkret dilin leksik mənzərəsini mütləq şəkildə, bütün təfərruatlı ilə yaratmaq mümkün olan şey deyil. Hər iki dilin leksik sistemində bu qəbildən olan sözlər funksionallaşmışdır. Müəyyən inkişaf qanuna uyğunluqları, leksik ümumilik aşkar edilmişdir.

Bu tədqiqatın əsas istiqamətlərini belə müəyyənləşdirmişdik: hərbi sferada leksik dəyişmələr inkişaf prosesində müşahidə olunur. Hərbi leksikada semantik proseslər öz qanuna uyğunluğu ilə diqqəti cəlb edir. Xüsusi hərbi anlayışlar ifadə edən leksikanın dilin ümumi leksikası ilə münasibəti genişdir. Proses terminləşmə və determinləşmə hərbi leksika sistemində dilin ümumi inkişaf qanuna uyğunluqlarını əks etdirir.

Hərbi leksikanın tarixi-genetik layının (ümumaltay, türk-monqol, ümum-türk və alınma) aşkar olunması, onların etimoloji və leksik-semantik cəhətdən səciyyəsi göstərir ki, onlar çoxplanlı, geniş, həcmə böyükdür. Bunların içərisində ümumtürk layı üstünlük təşkil edir (atmaq (atəş).

Tədqiqatın nəticələri göstərir ki, hərbi leksika özünə məxsus struktur, semantik, leksik və funksional xüsusiyyətlərə malikdir və nəticədə türk və Azərbaycan dilinin lüğət tərkibinin tarixi inkişafını əks etdirir. Ənənəvi hərbi leksika müqayisə olunan dillərdə lüğət tərkibinin passiv fonduna aiddir. Arxaikləşmə dərəcəsinə görə onları müəyyən qruplapa ayırmak olar: 1) anlaşılmayan hərbi sözlər; 2) dildə nisbi anlayış daşıyanlar. Leksikoloji planda aparılmış tədqiqatın nəticələri hər iki xalqda olan hərbi gerçəkliliyi tarixən inikas etdirir. Bir çox hərbi sözlər funksional planda tematik baxımından tarixizm və arxaizmlərdən ibarətdir, bunlar dilin lüğət tərkibinin passiv hissəsini təşkil edir. Hərbi leksik layın leksik-semantik qrupu nominativ xarakter daşıyır.

ƏDƏBİYYAT

1. Kazimov İ. Mahmud Kaşgari «Divan»ı və çağdaş türk dilləri. Bakı: Elm və təhsil, 2014, s.124-125.
2. Kazimov İ. Müasir türk dillərinin müqayisəli leksikası. II cild. Bakı: Təknur, 2010, 400 s.
3. Kip Selahaddin A. Askeri Kamus. İstanbul, 1939, Karakuzu S.H. Askeri terimler. I, II, III c. İstanbul, Çituri Biraderler Basımevi 1955
4. Kitabi-Dədə Qorqud. Bakı: Yaziçi, 1988, s.103
5. Nurhan Sabuncuoğlu. Ansiklopedik askeri terimler sözlüğü. İngilizce-Türkçe. İstanbul: TDK yayımı, 2018.
6. Süer Eker. Sü ve sü ile yapılan tarihi askeri terimler üzerine disiplinlerarası bir inceleme. // Türkbilig, 2006, № 12, s.104-133
7. Türkçe sözlük. 2. Ankara: TDK yayını, 1988, 1679 s
8. Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: Nurlan, 2008, 442 s.
9. Yahya Kemal. Kendi Gök Kubbemiz. İstanbul: "Akıncı", MEB, 1989, s.16-17.

10. Багышов Д.Г. Военная терминология азербайджанского языка. Автореф. дис. ... канд.филол.наук. Баку, 1990.
11. Байжанов Т.В. Военная лексика газахском языке. Автореф. дис... канд.филол.наук. Алма-Ата, 1973.
12. Гараджаев Ч. Военная лексика туркменском языке. Дис....канд. филол.наук. Ашхабад, 1978.
13. Гасымов И. О военной лексике эпоса «Китаби-Деде Горгуд». Žmogus ir Žodis, 2013, № 15(1), s.48-53 // https://www.vdu.lt/cris/bitstream/20.500.12259/99641/1/ISSN1822-7805_2013_T_15_N_1.PG_48-53.pdf
14. Дадабаев Х.А. Военная лексика стапаозбекском языке. Автореф. дис. ... канд. филол. наук. Ташкент, 1981
15. Мусаев К.М. Лексика тюркских языков в сравнительном освещении. М., 1975, 75 с.
16. Сафаров Р.Т. Военная лексика татарского языка. Казань: Академии Наук Республики Татарыстан, 2015, 196 с.
17. Сороколетов Ф.П. История военной лексики в русском языке. Л.: Наука, 1970, 382 с.
18. Яковлев Ю.А. Пути развития и способы образования турецкой военной терминологии. Автореф. дис. ..канд.филол.нак. М., 1969.

ИСТОРИКО-ГЕНЕТИЧЕСКИЙ АНАЛИЗ ТРАДИЦИОННОЙ ВОЕННОЙ ЛЕКСИКИ НА ТУРЕЦКОМ И АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКАХ

МЕХРИБАН Л. АБДУРРАГИМОВА

РЕЗЮМЕ

Актуальность исследования выявляет и определяет, что военная лексика в турецкой и азербайджанской лингвистике еще не была изучена сравнительно глубоко. Военная лексика - одно из важнейших слов лексической системы современных турецкого и азербайджанского языков. Древняя, обширная тематическая группа и ее характеристики, специальные исследования по ней возрождают описательный процесс всей лексики языка.

В статье прослеживается историческое развитие некоторых военных лексических единиц турецкого и азербайджанских языков, относящихся к огузской группе тюркских языков. Учитываются корни этих исходных слов и изменения значения этих корней.

Состояние и развитие лексической системы языков на любом этапе также показывает, какие общие и различные закономерности имеют эти языки. В связи с этим историко-лексические проблемы тюркского и азербайджанского языков изучаются и исследуются очень ограниченно в сравнительном аспекте. Общие закономерности развития словарного запаса, конкретный исторический путь развития до сих пор четко не определены.

Ключевые слова: военная лексика, устаревшие военные слова, слово «су», слово «эр», слово «чери», историко-генетический анализ, военные термины.

HISTORICAL-GENETIC ANALYSIS OF VOCABULARY OF TRADITIONAL MILITARY IN TURKISH AND AZERBAIJANI LANGUAGES

MEHRIBAN L. ABDURRAHIMOVA

SUMMARY

The relevance of the study identifies and defines that military vocabulary in Turkish and Azerbaijani linguistics has not yet been studied in depth in a comparative way. Military lexicon is one of the most important areas of the lexical system of modern Turkish and Azerbaijani languages. An ancient, wide thematic group and its characteristics, special researches on it revive the descriptive process of the whole vocabulary of the language.

The article traces the historical development of some military lexical units of Turkic and Azerbaijani Turkic languages, which belong to the Oghuz group of Turkic languages. The roots of those initial words and the changes in the meaning of those roots are considered.

The state and development of the lexical system of languages at any stage also shows what general and different regularities these languages have. In this regard, the historical lexical problems of the Turkic and Azerbaijani languages have been studied and researched in a very limited way in a comparative aspect. The general patterns of development of the vocabulary, the specific historical development path have not yet been clearly defined.

Keywords: military vocabulary, ancient military words, word "su", word "er", word "cheri", historical-genetic analysis, military terms